



Azərbaycan torpaqları işgal olunduğu günden xalqımız bu hərbi tacavüzlə barişmayağıını ən müxtəlif səviyyələrdə bildirə də, vaxtin uzanması ermənilərdə arxa-yıncılıq yaradaraq ərazilərin qaytarılmaması illüziyasına olan inamlarını artırırı.

Ümummilli Lider Heydər Əliyev xalqın təkidli çağırışı ilə həkimiyətə geldiyi ilk günlərdən dəfələrlə bir qarış da Azərbaycan torpağının düşmənə verilməyəcəyini ən yüksək tribunalardan səsləndirmişdir. Bu prinsipial mövqə Prezident İlham Əliyev tərfindən də davamlı olaraq vurğulanmışdır. Lakin heç bir reallığı qəbul etməyən erməni siyasi liderləri bu "qırımızı xətti" anlamاق istəmirdilər.

sərhədi istiqamətində növbəti təxribatə ol atmışdır. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə tutulması neticəsində hərbçilərimiz və 76 yaşlı mülki vətəndaşımız helak olmuş, mülki infrastruktur isə ciddi zərər dəymışdır.

Təxribatın möqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistən tərfindən işgali məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Bununla yanaşı, onlar Ermənistanda artmaqdə olan iqtisadi-sosial problemlərdən xalqın diqqətini yayındırmağa çalışırlar. Lakin Azərbaycanın cavabı qətiyyətli oldu və Ermonistan heç bir

maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsi Prezident İlham Əliyevin siyasetinin strateji istiqamətlərindən. Xüsusilə qeyd edək ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olan Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə neinki MDB məkanında, hətta dünya ölkələri arasında özənləşdirildi. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə işlahatları və bunun nəticəsi olaraq

mandan bununla tarixi ədaleti bərpə etdi.

Bu mührəbə Azərbaycan-Türkiyə qardaşlığının da tətənənəsinə çevrildi.

Qəhrəman hərbçilərimizin şücaati, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyaya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Cəbrayı, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və bir gün sonra 70-dən çox kənd, daha sonra isə Kəlbəcər, Ağdam və Laçın azad edildi. Büttövlükdə 300-dən çox yaşayış məntəqəsi düşməndən təmizləndi. Düşmən ordumuzun gücünü qarşısında geri çəkilərkən kapitulyasiya aktını imzalamaya məcbur oldu. 44 gün ərzində müntəzəm surətdə müxtəlif monbolordan, müxtəlif

Füzuli Beynəlxalq Hava Limanı nəzərdə tutulduğu kimi qısa müddətdə inşa edilərək istifadəyə verildi və 5 sentyabr 2021-ci ildə aerodroma ilk böyük sınaq uçuşu təşkil edildi.

2021-ci il oktyabrın 26-da isə hava limanının rəsmi açılışı olmuşdur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Bildirək ki, Rəcəb Tayyib Ərdoğanın və Türkiyə dövlətinin rəsmilərinin olduğu həmin ölkənin bir nömrəli teyyarəsi, elə Ankara-Füzuli hava xətti ilə uçus edərək, birbaşa Füzuli Beynəlxalq Hava Limanına enmişdir.

Prezident İlham Əliyev iştirakı ilə 16 avqust 2021-ci ildə Laçın hava limanının təməlqoyma mərasimi keçirildi. Hava limanının 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev 26 aprel 2021-ci il tarixdə Zəngilan rayonunda beynəlxalq hava limanının təməlini qoyma. Təməlqoyma mərasimində dövlət başçısı bildirək ki, Zəngilan Beynəlxalq Hava Limanı ağır yük teyyarələrini də qəbul edə biləcək. Prezident bunun işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanı olduğunu dedi.

İşğaldan azad olunan ərazilərimizdə 3 hava limanının fealiyyət göstərməsi iqtisadi baxımdan səmərəli olacaq. Füzuli beynəlxalq hava limanı keçmiş Dağlıq Qarabağ getmək istəyən daxili və xarici turistlər üçün də əlverişli olacaq.

Zəngilan hava limanı Zəngəzur döhlizinə ineqrasiya olunacaq. Zəngəzur döhlizinin də "Şərq-Qorb" nəqliyyat döhlizinə ineqrasiya olunacağı nəzərə alsaq, həm sərnişin, həm də beynəlxalq yüksəldişmələr baxımdan Zəngilanda hava limanına ehtiyac var idi. Zəngilan və Füzuli hava limanlarının iqtisadi göstəriciləri eynilik təşkil edir. Hər iki hava limanının uzunluğu 3 km, eni 60 metr olan uçuş-emə zoğlu, 60 min kvadratmetrik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişinlərə xidmət göstərən terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanları ayrı-ayrılıqla 1 saatda 200 sərnişinə xidmət edə biləcək.

Ən vacib məsələlərdən biri də Zəngilan ərazisində "ağılı kənd" layihəsi olan Ağalı kəndinin infrastrukturunun yenidən yaradılması və əhalinin ora köçürülməsi olmuşdur.

Bir məsələ xüsusi qeyd edilmişdir ki, işğal nəticəsində məcburi köçkünlər düşmən vətəndaşlarımız arasında aparılan sorğular Azərbaycan xalqının nə qədər öz vətənəna bağlı olduğunu göstərir, demək olar ki, əksər əhalisi öz doğma yurduna qayıdışa qayşamaq fikrindədir.

12 sentyabr 2022-ci il tarixdə gecə saatlarında Ermənistən silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistən dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində geniş miqyaslı təxribat törətməsi nəticəsində Silahlı Qüvvələrimiz atəş nöqtələrini susdurmaqla təxribatın qarşısını alaraq ordumuzun necə ayıq-sayıq olduğunu bir daha nümayiş etdirdilər.

Azərbaycanın bütövlüyü uğrunda şəhid olan bütün vətəndaşlarımız bizim üçün əzizdir. Ruhları şad olsun! Şəhidlər olməz, Vətən bələnməz!

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar,
energetika və ekologiya
komitəsinin sədri

Zəfərdən quruculuğa

Uzun müddət davam edən diplomatik danışqlar artıq dalana dırınlərdi. Otuz ilə yaxın fealiyyət göstərən ATƏT-in Minsk qrupu həmsədr ölkələrin diplomatları karyeralarında yüksəlsələr də, münaqişənin həllində heç bir nailiyət imza ata bilmirdilər. Ermənistanda isə Qarabağ klanını devirməyə nail olmuş "demokrat" həkimiyət eyforiyada idi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 3 oktyabr 2019-cu ildə Rusiya Federasiyasının Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunun 15-ci illik iclasında plenar sessiyası "Qarabağ Azərbaycandr və nida" kəlmələri ilə Azərbaycan torpaqlarının bir qarışını belə güzəştə getməyəcəyini bəyan etmişdi. Bu ifadə qələbe əzminizin, doğma yurdularımız uğrunda haqq mübarizəsinin simvoluna çevrildi. Hər kəs haqq savasına köklənmişdi. Hami biliirdi ki, Azərbaycan Ordusu hücuma keçəsə, mütləq qələbə qazanacaq.

Məqam ustalığı və düşmənə verilən dərs

Uzun müddət idi ki, danışqlar prosesi öz durğunluq dövrünü yaşıyırı. 2019-cu ilin may ayında Şuşanın işgalini bayram kimi qeyd etmək möqsədilə Ermənistənən baş naziri Nikol Paşinyanın Cıdır düzündə yallı getməsi Azərbaycan xalqının qəzəbinə düşər oldu. "Qarabağ Ermənistəndir və nöqtə" deyərək xalqımızın səbir kasasını dolduran Paşinyan bununla diplomatik yolun tükəndiyini də göstərdi. Sonralar erməni siyasetçiləri bu addımın nə qədər yanlış olduğunu qeyd etsələr də, artıq gec idi.

12 iyul 2020-ci ildə Ermənistən-Azərbaycan sərhədinin Tovuz bölgəsində general Polad Həsəmov başda olmaqla 12 nəfər hərbçimiz şəhid oldu. Ermənistənən təxribatının qarşısı alınsa da, çirkin əməlliəri hələ də davam edirdi. Düşmən tərəfini siyasi hərbi rəhbərliyi "yeniyə mühərribo, yeniyə orazi" deyərək revanşist şüarlarla gerçəklilikdən nə qədər uzaq düşüklərini göstərirdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 sentyabr 2020-ci ildə pandemiya sobəbindən BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarına videoformat şəklində qatıldı. Dövlət rəhbərimiz yüksək kürsüdən dünəninin diqqətini bu münaqişəyə yönəldərək dedi: "2020-ci il iyulun 12-də Ermənistən dövlət

məqsədine nail ola bilmədi. Ermənistən növbəti dəfə hərbi mögləbiyyətə ugurla. Ermənistən hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə mögləbiyyətini etiraf etmiş oldu.

Bu yaxınlarda erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı azərbaycanlı hərbçilər tərfindən yaxalanmışdır. O, dəstənin azərbaycanlı hərbi və mülki vətəndaşlara qarşı terror aktlarının planlaşdırıldığını etiraf etmişdir".

Ermənistənən baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarla iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könnüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistənən müdafiə naziri "yeni ərazilər uğrunda yeni müharibəyə" çağırır. Ermənistən Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna - Mingəçevir Su Anbarı və Bakının yaxınlığında yerləşən dünəninin on iri neft-qaz terminallarından biri olan və onlarda dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir.

Prezident öz çıxışında Azərbaycan tərəfinin işgalla barişmayağına, həmçinin münaqişənin beynəlxalq hüquq çərçivəsində həll olunmasına çağırışlar etdi. Lakin eyforiyada olan Ermənistənən rəhbərliyi öz revansist və təxribatçı hərəkətlərini davam etdirdi. 26 sentyabr 2020-ci ildən başlayaraq bütün sərhəd boyunca Azərbaycana qarşı təxribatlar daha da geniş vüsət aldı.

Azərbaycan tərəfi öz müdafiə haqqını rəhbər tutaraq cəbhəboyu əks-həmələ əməliyyatına başlayaraq ölkə ərazisində qismən səforbərlik elan etdi. Döyüş meydandasında ordumuzla vuruşa bilməyən Ermənistən mülki əhalimizə qarşı qadağan olunmuş silahlardan istifadə etməklə onların kütłəvi şəkildə ölümünə səbəb oldu.

Məhabibin başlanması Azərbaycan dövlətinin hərbi gücünü və potensialını ortaya qoyma.

Azərbaycanın hərbi qüdrətinin artırılması dövlət siyasetinin əsas prioritetidir

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş,

baş verən keyfiyyət dəyişikliklərini dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz vədinə sadıqlıqını təsdiq edir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizin keyfiyyət və kəmiyyət dəyişikliklərinə ordumuzun keçirdiyi təntənəli hərbi paradlarında da şahid olmuşdular.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Silahlı Qüvvələri potensial rəqibləri qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. İldən-ilə artırılan büdcə vəsaitləri Silahlı Qüvvələrimizin hərbi imkanlarını da genişləndirir. Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərfindən daim xüsusli diqqət yetirilir. Qururverici hələrdən biri, Azərbaycanda son illərdə formalanşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Silahlı Qüvvələrimizi əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bundan əlavə, hazırlı dövrdə silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri də genişləndirilmişdir.

Ordu quruculuğu sahəsində aparılan bu siyaset 44 günlük savaşda özünü parlaq şəkildə göstərdi.

Güclü ordu - Müzəffər Ali Baş Komandan

Azərbaycanın ərazi bütövlüyü nüzərində işgalçılardan istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən mühərribəsində düşmən üzərində qələbə çalaraq böyük zəfər imza atdı. Dağlıq Qarabağ kimi çox çətin problemi həll etdi, Ermənistəni, dünəndəki erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını diz çökürərək reallığı qəbul etməyə məcbur etdi - işgala son qoymuldu. Müzəffər Ali Baş Ko-

ünvanlardan böyük təzyiqlərin, təhdidlərin olmasına rəğmən, Azərbaycan əraziyələri möhkəmləndirilmiş, ərəbən Qələbəni böyük qürur hissə ilə qeyd etdi.

Qalib xalqın hər bir fərdi qəhrəmandır. Vətən mühərribəsində Azərbaycan Ordusunda bir nəfərə olsun fərəarı olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitalarda, xəstəxanalarda hökimlərdən xahiş edirdilər ki, "bizi tezliklə sağladın, qayıda döyüş meydanına, biz öz missiyamızı başa vurmaliyiq". Bu haqqı savaşında Azərbaycan xalqı öz böyüklüyüünü, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkəri da Azərbaycan xalqıdır. Biz birləş, iradə, əzmkarlıq, milli ruhu ifade edərək tarixi missiyamızı yerinə yetirdik.

"Dəmir yumruq" birliyimizin rəmziidir. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birləş əbədi olacaq. Bu birləş göləcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Qazanılan bu tarixi qələbə bizə yeni imkanlar yaradır. Son